

Professor Vüqar Əhməd Güney Azərbaycan tarixi və ədəbiyyatını, Cənubun görkəmli şəxsiyyətlərinin ədəbi yaradıcılıqlarını diqqətlə araşdırıb üzə çıxaran, nəşr etdirən mütəxəssis-lərdən biridir.

Onun ədəbi-elmi fəaliyyətinin sərhədləri nə qədər geniş olsa da o, əsas gücünü Güney ədəbiyyatının tədqiqinə sərf edib. Şeyx Məhəmməd Xiyabani, Mircəfər Pişəvəri haqqında ilk fundamental tədqiqatlar Vüqar Əhmədi müasir ədəbiyyatımızın istedadlı və zəhmətkeş söz sahiblərindən biri kimi tanıtdırımsıdır.

Vüqar Əhməd həm də uşaq ədəbiyyatının araşdırıcılarından biridir. Müstəqillik dövründə ali məktəblər üçün yazılmış “Azərbaycan uşaq ədəbiyyatı” dərsliklərindən biri də ona məxsusdur.

Vüqar Əhməd 1963-cü il aprel ayının 17-də Bakı şəhərində hərbçi-dənizçi, ziyan ailəsində anadan olub. 1984-1987-ci illərdə Şamaxı rayonu Dərəkənd kəndində Azərbaycan dili və ədəbiyyat müəllimi işleyib. Müxtəlif illərdə “Novruz” qəzeti və “Azərbaycan dünyası” nəşriyyatlarında baş redaktor, Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar Komitəsinin sədr müavini vəzifələrində, 1987-ci ildən – 2006-ci ilə kimi Azərbaycan Teleradiosunda məsul vəzifələrdə çalışıb. Hazırda AMEA-nın Nizami adına Ədəbiyyat İnstytutunun “Mətbuat tarixi və publisistika” şöbəsinin müdürüdür. O, “Rus uşaq ədəbiyyatı və Azərbaycan” (Bakı, 1992), “Hər kəsin öz səsi” (elmi məqalələr toplusu) (Bakı, 1993), “Şahnaz sədasi” (Bakı, 1994), “Ağ saçlı palma” (Bakı, 1995), “Mircəfər Pişəvərinin həyatı, mühiti və yaradıcılığı” (Bakı, 1998), “Azərbaycan uşaq ədəbiyyatı” (Bakı, 2006), “Ədəbiyyatşunaslıq” (Bakı, 2007), “Anam mənim” (Tehran, 2008),, “Səsi Quran sədası”, (Bakı, 2002), “Mənim nəğmələrim” (Bakı, 2002), “Ürəyimdə oxuyuram” (Bakı, 2003), “Söz, musiqi, bir də mən” (Bakı, 2003), “Yaxşı günlər öndədir”

Publiistika cəmiyyəti məşğul edən, düşündürən gündəlik məsələlərə daha tez cavab verir, o yazıçı ilə oxucu arasında bir növ mükələmdir, dialoqdur. Buna görə də publisistik əsərlərdə əsas, ideoloji mövqə dəha tez və qabarıq gözə dəyir, yazıcının nəyi müdafiə və ya rədd etdiyi, hansı ictimai meylin nümayəndəsi olduğu tez bilinir. Eyni zamanda publisistika oxucunu müəyyən fikirlərə inandırmaq, ya müəyyən fikirlərə dən döndərmək üçün yazıcının əlində daha çevik, dəha tez istifadə olunan silahdır”(5.s.8).

Tarixi təcrübə göstərir ki, publisistika yazıçılarının yaradıcılığında mübariz ədəbi forma kimi geniş yer tutmuşdur. Publisistikada vətənpərvərlik, xalqlar dostluğu, qəhrəmanlıq, sədaqət, düşmənə qarşı amansız olmaq motivləri həmişə qüvvətli olmuşdur.

Vaxtilə Həsən bəy Zərdabidən başlayaraq Seyid Əzim Şirvani, Axund Əhməd Hüseynzadə, Məhəmməd Şahtaxlı, Nəcəf bəy Vəzirov, Əbdürəhim bəy Haqverdiyev, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Məhəmməd Əmin bəy Rəsulzadə, Nəriman Nərimanov, Firudin bəy Köçərli, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Üzeyir bəy Hacıbəyov və onlarla digər ziyanları publisistika sahəsində olduqca böyük işlər görmüş və xalqa bir sıra həqiqətləri məhz bu sahənin imkanlar sayesində çatdırmışlar.

Vüqar Əhmədin ilk məqaləsi filologiya elmləri doktoru, professor Xeyrulla Məmmədovun “Əkinci”-dən “Molla Nəsrəddin” qədər kitabına həsr olunub. 1987-ci ildə qələmə aldığı bu yazı gənc tədqiqatçının ustادına olan sonsuz məhəbbət və diqqətinin nəticəsi idi. “Milli maarifçilik və onun bədii ədəbiyyata təsiri, maarifçi realizmin spesifikasi, Axundovdan sonra Azərbaycan ədəbiyyatının inkişaf yolu və s. məsələlər haqqında geniş məlumat verən professor Xeyrulla Məmmədovun irəli sürdüyü fikirlər, elmi təsdiqini isbat edən elmi nəticələr, özünün orijinallığı, elmi tutuq, bir də mən”(Bakı, 2003), “Yaxşı günlər öndədir”

mağɑ çalısan tədqiqatçı alim Azərbaycanda maarifçiliyin, jurnalistikanın ilk təməl daşını qoyanlardan biri, “Məktəb” uşaq qəzetinin yaradıcısı və naşırı Qafur Rəşad Mirzəzadədən başlamış, bugünkü nəslimizə, poeziyamıza, uşaq ədəbiyyatımıza öz obyektiv münasibətini bildirir. Müəllif xalq şairi, Dövlət mükafatı laureati Nəbi Xəzrinin, xalq yazıçısı Sabir Əhmədli və əməkdar incəsənət xadimi Cabir Novruzun yaradıcılığına orijinal yanaşır və bu tanınmış ədiblərin işi üzü görmüş əsərləri barədə doğru-dürüst fikir söyləməyə çalışır.(6.,s.3)

Uşaq ədəbiyyatının elmi baxımdan işlənməsi Vüqar Əhmədin yaradıcılığının əsas qayəsini təşkil edir. Bu-na bariz nümunə olaraq kitabda “Uşaq jurnallarımızda rus və dünya ədəbiyyatının təbliği” adlanan ilk məqalənin adını çəkmək yerine düşərdi. Vüqar Əhməd yazar:”Azərbaycan dilində çıxan ilk uşaq jurnalları “Dəbistan”, “Rəhbər” və “Mətbə” olmuşdur. Azərbaycanın görkəmli söz sərrafları Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq, Həsənbəy Zərdabi, Süleyman Sani Axundov bu jurnalların etrafında six birləşərək milli uşaq ədəbiyyatımızı yeni inkişaf pilləsinə qaldırmışlar. “Məktəb” milli uşaq mətbuatı nümunələri arasında xüsusi mövqeyə malikdir. Qafur Rəşad həmyerli Ə. T. Əfəndizadə ilə birlikdə 1911-ci ilin 29 noyabrında bu qəzətin nəşrinə başladı” (6.,s.5).



VÜQAR ƏHMƏD YARADICILIĞINDA QARABAĞ MÖVZUSU

(Bakı,2005), “Cənubi Azərbaycan poeziyasında yeni mərhələ”(2010), “Elmi-filoloji qaynaqlar, ədəbi simalar haqqında düşüncələr”(Bakı,2010), “Şeyx Məhəmməd Xiyabanının həyatı, mühiti və ədəbi fəaliyyəti” (Bakı,2010), “Qarabağ yuxusu və yaxud yuxuda qələbe” (Bakı-2013), “Son nəfəsədək Azərbaycan”(Bakı-2014), “Qaradağlılar” Roman.Trioliya. (Bakı-2014), “M. Şəhriyarin seçilmiş əsərləri.(Şəhriyarin farsca yazılmış əsərlərinin poetik və filoloji tərcümələri”-(Bakı-1016), “Cənubi Azərbaycan şeir antologiyası”(Bakı-2018), ”Salatin Əhmədlinin bədii publisistikası”(2019), ”Ko-roğlu” roman(2020) s. kimi kitab və elmi-publisistik məqalələrin müəllifidir. Əsərləri İran, Türkiyə, Yuna-nistan, Almaniya və digər ölkələrdə çap olunub. Vüqar Əhmədin yaradıcılığı çox zəngindir. O öz publisistik yaradıcılığı ilə yanaşı, hekayələri, esseləri, ədəbi tənqidi məqalələri, monografik tədqiqatları ilə ədəbi-elmi dairələrdə tanınır.

Onun çoxşaxəli yaradıcılığı haqqında alimlərdən Vasim Məmmədəliyev, Yaşar Qarayev, Elman Quliyev, Rasim Nəbioğlu, Buludxan Vəliyev, Alim Nəbioğlu, şairlərdən Məmməd Araz, Musa Ələkbərli, Tofiq İmişli, Aslan Ağasəfa, Güney Azərbaycanda doktor Cavad Heyət, şair Savalan, və başqaları qəzet və jurnallarda müxtəlif yazılar çap etdirmişlər.

Bütövlükdə Vüqar Əhmədin ədəbiyyatşunaslıq fəaliyyətinə nəzər yetirdikdə aydın hiss olunur ki, tədqiqatçı bu sahənin inşafında böyük işlər görüb.

Akademik Vasim Məmmədəliyev Vüqar Əhmədin “Söz, musiqi, bir də mən..” kitabına yazdığı “Ön söz”-də bildirirdi: “Mircəfər Pişəvərinin həyatı, mühiti, yaradıcılığı ilə bağlı monumental tədqiqatı ilə ədəbiyyatşunaslığımıza öz inamlı imzasını atan və gənc bir tədqiqatçı-alim kimi özünü təsdiq edən Vüqar Əhməd təkcə nəğməkar şair deyil, həm də istedadlı ədəbiyyatşunas alım, musiqi tədqiqatçısı kimi çoxşaxəli yaradıcılığı ilə ədəbiyyatsevər, musiqi duyumu ədəbi ictimaiyyətin diqqətini özünə cəlb edə bilməşdir..” (4.,s.3).

Vüqar Əhməd yaradıcılığının mühüm bir hissəsini nəşr, poeziya təşkil etsə də, bununla yanaşı onun mövzu baxımdan zəngin və aktual olan publisistik yaradıcılığı da diqqəti çəkir. Akademik Mirzə İbrahimov dahi Üzeyir Hacıbəylinin publisistikası haqqındaki qeydlərində publisistika haqqında belə yazır: “Məlumdur ki, publisistika ədəbiyyatın aktiv janrıdır.

mu, müasir metodoloji səviyyəsi ilə diqqəti cəlb edir”(Vüqar Əhməd).

Vüqar Əhməd məqalədə əsərin 5 hissədən- müqəddimədən, 3 fəsildən və nəticədən ibarət olduğunu oxuculara acıqlayır. Məqalədə deyilir: ”Tədqiqatçı XIX əsərin 80-ci illərində Azərbaycan ədəbiyyatının inkişafı üçün qeyri-münasib şəraitin yaranmasının səbəbini 70-ci illərdə “Əkinci”nin bağlanması, Axundovun vəfatı, Zərdabinin Bakıdan uzaqlaşması, Seyid Əzimin siyasi etibarsızlıqda təqsirləndirilib müəllimlikdən çıxarılması, digər ədəbi simaların obyekтив və subyekтив səbəblərdən kənarda qalmışında görməkdə düzgün qənaətə gelir. Adı “Ziya” (1879) qəzətinin sözə bir, əməldə başqa mövqə tutmasının, Ünsizadənin redaktorluq fəaliyyətinin təsvirini verir. “Ziya”nın panislamist ideyalar təbliğ etməsinin təsvirini verir. “Ziya”nın panislamist ideyalar təbliğ etməsini onun mədəniyyətimizin inkişafı yolunda heç bir faydalı iş görmədiyi, realist ədəbiyyatın tərəqqisinə ağır zərbə vurdugunu xüsusi qeyd edir” (6.s.24-25). Vüqar Əhmədin 1993-cü ildə “Azərbaycan dünyası” nəşriyyatında “Hər kəsin öz səsi” adlı kitabı nəşr olunmuşdur. Kitabda toplanmış publisist yazılarında, ədəbi-tənqid məqalələrində də həm klasiklərə, həm də içində yaşadığı çağdaş dövrün ədəbiyyat və sənət sahəsində çalışan sənətkarlarla müna-sibətini ifade etmiş, bu sənətkarların özünəməxsusluğunu ustalıqla, obrayılı şəkildə göstərmişdir.

Kitaba toplanmış “Rus uşaq ədəbiyyatında Azərbaycan dilinə çevrilmiş əsərlərin dil xüsusiyyətləri”, ”Aynəyi-millət”, ”Mircəfər Pişəvəri:həyatı, mühiti və yaradıcılığı”, ”Əsrimizin Səyavuşu”, ”Uşaq ədəbiyyatının təşəkkülü”, Azərbaycan qadınlığının poetik salnaməsi”, ”Dədə Qorqud dünyasına yeni töhfə”, ”Qarabağ dosyası”, ”Uşaqlara gözəl hədiyyə”, ”Bəşər Nəsimi-Nəsimi suyundandır”, ”Haqqın səsi”, ”Mən dənizəm”, ”Nəbi Xəzrinin yaradıcılığı”, ”Məhəmməd Peyğəmbərin poetik obrazi”, ”Sözün sehrin sehri”, ”Sabir ədəbi məktəbi”, ”Müasir nəsrimizin əzabkeşi”, ”Doqquz əsrlik Azərbaycan qəzəli”, ”Dünyaya heyfisi-nənə poeziya”, ”Keçid”, ”Hər kəsin öz səsi”, Söz güləsi, ”Həyata həssas münasibət” adlı məqalələri Azərbaycan ədəbiyyatşunaslığında xüsusi elmi-ədəbi dəyərə malikdir.

Kitaba “Ön söz” yazan Əbülfəz Naxçıvanlı kitab barədə fikirlərini belə bildirir: “Son on ildə ədəbi prosesi dərindən izləyən və ona öz mövqeyində yanaş-

Adı çəkilən məqalədə müəllif H. X. Qaradağının tərcümə ilə bağlı xidmətlərini yüksək qiymətləndirərək yazar: “H. X. Qaradağının Krilov təmsillərini tərcümə etməkdə məqsədi birinci növbəd uşaq mütaliəsi üçün ədəbiyyat yaratmaq işinə xidmət etməkdən ibarət idi. Bu, onun tərcümələrinin xarakterini müəyyənləşdirirdi. Ona görə də şair Krilov təmsillərini eynilə o uşaqların mütaliəsinə verməyi məsləhət görməmişdir. O nəinki şairin uşaq şeirlərində rus dilinin zəngin ifadə tərzini, şəhə, sadə, lakin dərin məməli yumurunu, xalq ədəbiyyatından gələn satiranı, hətta bir qism təmsilin bütün mətnini belə tərcümə etməyi məqsədə müvafiq hesab etməmişdir. O, bu təmsillər üzərində ciddi əməliyyat aparandan sonra köhnə həmvətənlərinə müraciətinin məqsədi aydınlaşır” (7.,s.15)

“Milli uşaq ədəbiyyatı və rus ədəbiyyatı (1906-1920)” adlı məqaləsində Azərbaycan milli uşaq ədəbiyyatının yaranması və inkişafında müstəsna rol oynamış hər üç jurnalın (“Məktəb”, “Rəhbər”, “Dəbistan”) səhifələrindəki başqa xalqların poeziya və nəşr nümunələri ilə yanaşı, onların mədəniyyət və ədəbiyyatını təbliğ edən yazıların ədəbiyyatımıza yeni mövzular getirən bədii tərcümələrini oxucuların diqqətinə çatdırır. Məqalədə deyilir: “Uşaq ədəbiyyatı nümunələri çərçivəsində Azərbaycan və rus uşaq ədəbiyyatları arasındaki ədəbi əlaqə materialı həm zənginliyinə, həm də özündə ehtiva etdiyi əlaqə probleminin dərinliyinə, çoxşaxəliyinə, forma əlvanlığına görə diqqəti cəlb edir, məhz buna görədir ki, Azərbaycan-rus ədəbi əlaqələri ardıcıl, diqqətli tədqiqat tələb edən, yeni dərin elmi axtarışlara çağırın ədəbi-tarixi bir problemdir. Təsadüfi deyildir ki, Azərbaycan ədəbiyyatşunaslığında ədəbi əlaqələr sahəsində aparılan tədqiqatların böyük eksəriyyəti Azərbaycan-rus ədəbi əlaqələrinin payına düşür” (7.s.74).

(Davamı var)

**Dilbər RZAYEVA,
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstututunun Mətbuat tarixi
və publisistika şöbəsi, elmi işçi**